

Milli Məclisin deputatları Avronest PA-nın 9-cu sessiyasında iştirak ediblər

Aprelin 19-da Avronest Parlament Assambleyasının (PA) 9-cu sessiyası öz işinə başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən AZERTAC-a bildirilib ki, sessiyanın birinci günündə qurumun daimi komitələrinin onlayn formatda iclasları keçirilib. Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildiriblər.

Qurumun Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin onlayn iclasında "Demokratik proseslərin möhkəmləndirilməsində siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ədalətli seçki mühitinin, eyni zamanda azad və plüralist KIV-lərin rolü", Şərqi tərəfdəşlığı çərçivəsində regional əməkdaşlıq məsələləri, "Qanunun alılıyi və möhkəmətislahatları demokratiya və iqtisadi inkişafın təmeli kimi" mövzularında təqdimatlar olub. Məruzələr diniñildikdən sonra müzakirələr aparılıb.

Müzakirələrdə fəal iştirak edən Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputatlar Cavanşir Feyziyev və Tural Genceliyev regional münaqışlərlə, postsovət ölkələri ilə bağlı məsələlərə münasibət bildiriblər, təkliflərini diqqətə çatdırıblar.

Azər Kərimli Cənubi Qafqaz bölgəsində Rusyanın son zamanlardakı rolundan bəhs edərək deyib ki, ötən ilin 10 noyabrında Azərbaycan, Ermənistən və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat Ermənistənla Azərbaycan arasında 30 il davam edən münaqışəyə son qoydu. Bildirib ki, bəyanatda yalnız hərbi əməliyyatların dayandırılmasını deyil, Azərbay-



can ərazilərinin tamamile işgaldən azad olunmasını təmin edən mühüm müdədələr yer alır. Rəsmi Moskva yalnız iki ölkə üçün deyil, bütün bölge üçün yeni reallıqların yaradılmasına töhfəsini verdi.

Azərbaycan parlamentinin nümayəndəsi qeyd edib ki, Avropa qurumlarının, xüsusən də ATƏT-in münaqışının sülh yolu ilə həllinə kömək edə bilmədiklərinə və bəzi hallarda münaqışəyə qərəzli, birtərəfli yanaşdıqlarına baxmayaraq, Rusiya münaqışının beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində hər iki ölkəyə kömək etdi.

Çıxışında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarin bu il aprelin 14-də Ermənistənə səfər edərək özünü qondarma "DQR" in "xarici işlər naziri" kimi qələmə verən David Babayanla

görüşməsinə toxunan Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, münaqışından sonra bölgədə yaranmış yeni reallıqları nəzərə almayan Al nümayəndəsinin kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız ümidi verən addımlar atması yolverilməzdirdir. Bu hərəkət sağlam düşüncəyə və beynəlxalq hüquqa uyğun gelmir.

Azər Kərimli Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində ciddi problemlə üzləşdiyini və indiyədək bu məsələdə ölkəmizə yalnız Türkiyə və Rusyanın kömək etdiyini qeyd edib.

Müzakirələr zamanı Milli Məclisin deputatları Avronest PA üzvlərinin nəzərinə onu da çatdırıblar ki, bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində ciddi irəliləyişlərə imza atır, Dünya Bankının "Doing Business

2019" hesabatına görə, ölkəmiz dünyanın ən çox islahatlar aparan ölkələrindən biridir. Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sisteminde islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı cəmiyyətdə müasir dövrün tələblərinə cavab verən ədalətli mühakimənin formallaşması prosesini sürətləndirib, şəffaflığı, keyfiyyəti və səmərəliliyi artırıb.

Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin iclasında gündelikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.

* * *

Həmin gün Avronest Parlament Assambleyasının İqtisadi integrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasetləri ilə uyğunluq komitəsinin də onlayn iclası keçirilib. İclasda Milli Məclisin deputatları Vüqar Bayramov və Nurlan Həsənov iştirak ediblər.

İclasın gündəliyi təsdiq edildikdən sonra Avronest PA-nın İqtisadi integrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasetləri ilə uyğunluq komitəsinin 2019-cu il dekabrın 8-də Tbilisidə keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra "Avropa İttifaqı və Şərqi tərəfdəşliği ölkələrinin təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsi" mövzusunda məruzənin təqdimatı olub. İclasda koronavirus pandemiyasının sosial-iqtisadi təsirləri, həmçinin "Şərqi tərəfdəşliği" ölkələrinin COVID-19 pandemiyasından sonra dırçelməsi üçün Avropa İttifaqının mümkün yardımçıları barədə fikir mübadiləsi aparılıb. İclas iştirakçıları komitənin 2021-2022-ci illər üzrə fəaliyyət planını da təsdiq ediblər.

Bununla da komitenin iclası başa çatıb.